


A. ŞAIQ

# ojuncu başalar



AZƏRNƏŞR  
BAKЬ • 1936

115-25  
5-16

84(5 Aze)-4  
Ш-16

ABDULLA ŞAIQ

894.369-93

Ш-16



# OJUNCU BAQALAR

IKINCI TƏBİ



2879

2953



AZƏRBAYÇAN DEVLƏT NƏŞRIYYATI  
Tədris Pedagozi Şöbəsi

BAKЬ

1936



**B**ejyk bir evdə bir sənəfdan dert, beş məktəbli jaşajırdı. Uşaqlar hər gyn məktəbdən dəndykdən sonra geniş həjetin gynəşli və havalı tərəfin-də toplanıv ojnağı, qasçışır, gylyub danışrlardı.

Jorulduqlarъ zaman taxta varmaqlıqla hasarlanıv vaqsa janındakъ iskəmləjə oturub danışırdılar. Bir gyn jenə toplanıv ojnağırdılar. **Aslan** əlində topu ojnata-ojnata gəldi. Uşaqlar qasçv onun ətrafınp alaraq dedilər:

— **Aslan**, bu topu haradan aldın?

— Ver bura ojnajaq.

— Gəlin „top aldъ qaç“ ojnajaq.

**Aslan** əli ilə, ajaqъ ilə uşaqlarъ itələjib dedi:

— Cəkilin, hec kəsə verməjəcəgəm, əzym jaňıvz ojnajaçaqam!

Uşaqlar qəmləniv dedilər:

— **Aslan**, nə olur, qoj bız də ojnajaq.  
Qorqmaz dedi:

— Hamtıbz ojnajaq, hamtıbz!  
**Aslan** jənə vaqyrdb:



— Cəkilin, əzym ojnajaçaqam.

Uşaqlar durub qəmli-qəmli vaqyrdyb.  
**Aslan** da topu əlində atıb duturdu. **Tejmur** soruşdu:

— **Aslan**, bu topu haradan aldyń?

**Aslan** cavab verdi:

Məktəbdən gələndə bir uşaqın əlindən  
alıb qasırdbım. **Qanvaj** təəççubə soruşdu:

— Bir uşaqın əlindən alıb qasırdbın?  
Myəllim dıməmiş ki, „məktəbli oqurluq et-  
məz!“

**Aslan** topu ojnata-ojnata çavab verdi:

— Mən oqurlamamışam ki; əlindən  
alıb qasırışam.

— O da oqurluqdur.

— Joq oqurluq dejil!



— Əlvəttə oqurluqdur, əzgənin malıdýr.

— Jazъq uşaq imdi aqlaja-aqlaja qal-  
tış.

— Hələ ystəlik evdə ata, anası da də-  
gəçək.

— Nə eləjim, qoj dəgsyn,—dejə topu  
havaja atdy.

**Tejmur** topu vurub onun əlindən jerə  
saldy. Uşaqlarıñ hamtıbz topa tərəf qacdy.  
Hamtıbzdan əvvəl topu **Sara** gətyrdy. Aslan  
topu ondan almaq istədi, **Sara** gordy ki,  
ona gycy catmajaçaq. Topu uzaqa atdy.  
Uşaqlar jənə qacdy. Bu dəfə topu **Qanvaj**  
gətyrdy.

**Aslan** jetişinçə topu **Saraja** atdy. **Aslan** ona tərəf qacdy. **Tejmur** bir az aralınb vəqyrdb:

— **Sara, Sara, bura at!**

**Sara** topu **Tejmura** atdy. **Qanvaj** vəqyrdb:

— Sən də mənə at!

**Aslan** jetişinçə **Tejmur** da **Qanvaja** atdy. **Aslan** hər tərəfə qacdy, topu ala bilmədi. Axırda açqılandy və joldaşlarıny tərvijəsiz səgyşlərlə səgdy. Bu səgyşlər **Qanvajyń** xoşuna gəlmədi. Topu o **Aslana** atıb dedi:

— Jum aqzınp nə pis qoqujur. Tərvijəsiz, oqru!...

**Aslan** topu tez gətyryv dedi:

— Oqru sənsən!

— Mən də oqru olsajdym əzgənin topunu oqurlardym.

— Mən oqurlamamışam, qasırmaşam. Hynərin var, sən də qasır.

— Mən hec kəsin topunu qasırıram. Kecən il də sənəfdə **Səmədin** qara çilidli dəftərini oqurlamışdən. **Tejmur** gylə-gylə dedi:

— Ha, jadımdadır, jadımdadır. Myəllim onu qovmaq istəjirdi. O qədər aqladıb, jalvardı ki, myəllimin jazıqı gəldi.

**Qanvaj** vəqyrdb:

— Bu jana gəlin, onunla ojnamajın, oqrudur!

**Sara** dedi:

— Doqru dejir, gəlin bu tərəfə əzymyz ojnajaq.

Uşaqların hamıb **Qanvajyń** ətrafına toplandı. **Tejmur** dedi:

— Sabah istirahət gynyndyr. Xalam oqlunun janına gedəçəgəm. Onun topu var. **Sara** onun səzyny kəsərək.

— Nə ojnajaq, tez olun, ojunun adınp dejin!

**Qanvaj** sevinçindən səcrajıb dedi:

— Doqrudan sabah istirahət gynyndyr. Aj çan-aj çan atam məni hejvanxanaja aparaçaq. Kecən həftə də sırqə apartışdı. Orada itlərdən musiqi dəstəsi vardı. Biri kəməncə calırdı, biri ojnayırdı, o biriləri də əl calırdı. Sonra dəniz kəpəkləri gəldi. Topu burunlarılıb bir-birinə atıb duturdu. Hələ bir fil bizi o qədər gyldyrdı ki...

**Sara** — mən də sabah teatra gedəçəjəm.

**Tejmur** — mən də kytyvxanadan jeni kitablar alıb oqujaçağam. Qardondan maşın və ajroplan qaçıraçağam.

**Qanvaj** — sən oquduğun kitablar nəjə gərək. Elə maşınlardan, ajroplanlardan danışыr.

**Tejmur** gylə-gylə çavab verdi:

— Maşın jaxşıdýr, ajroplan jaxşıdýr, joqsa ilan, cajan, kirpi, davşan? sən də elə kitablar oqujursan.

**Sara** dedi:

— Nə olsun, o hejvanlarъ sevir, onlardan danışan kitablarъ alıb oqujur, sən də maşınlarъ.

**Tejmur** soruşdu:

— Hansъ jaxşıdýr?

**Sara** çavab verdi:

— Hər kəs hansъnъ sevsə o jaxşıdýr.

**Ylkər** vaqşanын janındakъ iskəmlədə oturub onlarъ dinləjirdi. O ikinçi dərəçəlinin son qrupunda çiddi, bilikli tələvə olduğu kibi pioner təşkilatınpn da rəhbəri idi. Uşaqlarъn danışqı onda dərin fikirlər ojatdb. Əz-əzyne dyşynərək: doqrudan, pioner təşkilat rəhbəri yzərində nə myhym vəzifələr varmış—dedi. Sonra onlara vaqyrdb:

— Uşaqlar, bura gəlin!

Uşaqlar bir dəqiqədə jyzyk qaşъ kibi onun etrafınp aldb. **Ylkər** dedi.

— „Uşaqlar, səhbətinizi eşidirdim. Bundan sonra istirahət və tə'til gynlərində sizə əzym rəhbərlik edəcəgəm ki, gərdygymyz işlər fajdalıb olsun.“

Uşaqlar sevinçindən səcrajırdı. **Tejmur** soruşdu:

— Sabah bizi hara aparaçaqsan?

**Ylkər** çavab verdi:

— Sizə fudbol gətirəcəgəm. Sabah mejdancada sport ojnajaçaqız.

Uşaqlarъn yzyndə, gəzyndə sevinç qısqayıçımłarъ icusurdu. Bu zaman **Aslan** da əlində top gəldi və vaqъra-vaqъra dedi:

— Sabah hara gedəçəksiniz, dedin?!..

**Tejmur** ona açqılb vaqъb dedi:

— Sən hec jerə.

**Ylkər** — joq, onu da aparaçaqam—dedi.

— O bizimlə ojnamasın!

— Nicin?

— Oqrudur, sonra bizə də oqurluq əgrədər.

**Aslan** açqılb səslə:

— „Oqru əzynsən!“ dedi.

**Sara** açqılb-açqılb **Aslana** Vaqъb dedi:

— Oqru olsajdb, o da sənin kibi uşaqlarъn topunu gətyuryub qacardı. **Tejmur** ilavə etdi:

— Sınpıda uşaqlarъn dəftərini oqurlardı.



**Aslan** аңызғынан ақлады. Гөзүнүн жа-  
шып әлілә сілә-сілә:

— Сизә нә... жаңы edirəm. Sizin шејини-  
зи оқурамамышам ki! **Sara** چаваб verdi:

— Qорқма, әлінә дыşсә ону да оқула-  
сан.

**Ylkər** ушаqlara аңызланды „susun!“—de-  
di, bundan sonra **Aslan** воjлә jaramazlaq  
etməz. Sonra yzyny **Aslana** dutub soruş-  
du:

— **Aslan**; бу topu әліндən алдыңын  
ушаңы таныјыртсын?

— Ozyny də tanыјыram, evlərinı də.



— Сабах sizə fudbol gətirəçəgəm.  
Sən apar, onun topunu өзүнə ver, gəl!  
Sən gəlinçə biz də istirahət gynlərində

aparaçaqътыз işlərə dajir plan hazırlaja-  
lm.

**Aslan** әліндə top getdi. **Ylkər** ушаqla-  
rъ ваşына toplajъв hər birindən ajrъ-ajrъ  
soruşdu:

— **Sara**, sən tə'til gynlərində nə kibi  
işlərlə məşqul olmaq istəjirsən?

— Mən?.. Mən teatra getmək istəjirəm.

— Daha nə sevirsən?..

— Bir də vaqca uşaqlarъnъ gəzdirməji,  
ojnatmaqъ sevirəm.

**Ylkər** jenə soruşdu:

— **Tejmur**, sən nə sevirsən?

— Mən maşın, paraxod, ajroplan se-  
virəm. Bunlardan danışan kitablarъ sevi-  
rəm.

— **Qanvaj**, sən nə sevirsən?

— Mən hejvanlarъ sevirəm. Hər gyn  
hejvanxanaja, sırqə getsəm, jenə dojmaram.

**Sara** dedi:

— Doqru dejir. Məktəbdə təbiət qav-  
nəsinə girdiji zaman hec cıqmaq istəmir,  
gəzy şəkillərdə qalır.

**Tejmur** ilavə etdi:

— Təbiət dərslərində hejvanlarъn ja-  
şyş və xasijjətləri həqqində o qədər sual  
verir ki, myəllim təngə gəlir.

**Ylkər** qojnundan bir parça kaqız və  
qələm cıqarъv sıra ilə jazdъ: *Əmək myze-*

*si, uşaq vaqcası, teatr, hejvanxana, sirq, fabrikłar, zavodlar.* Bu halda **Aslan** qacaqaca gəldi. Uzyny **Ylkərə** dutub dedi: Topu araqıv uşaqlıq əzynə verdim. O qədər sevindi ki...

**Sara** soruşdu:

— Uşaq əzy harada idi?

— Qarının aqzında oturmuşdu. Japına gəlinçə məni tanıbdı. Uzumə açqılaçqılbı vaqırdbı. Topu çibimdən səqagıv:— aj oqlan?, bu top səninmidir?—dejinçə topu əlimdən dartsıv aldb və gəzlərini yzymə dikib:— „hə, mənimdir.“ —dedi. Mən də bir səz deməjib qajıtdımtı. Uşaq sevinə-sevinə həjətə qacdı. Anasına vaqıra-vaqıra dejirdi:

— Ana, aj ana oqlan topumu gətirib verdi.

**Ylkər Aslana** dedi:

— **Qocaq Aslan**, jaxşın etdin, araqıv verdin. Bundan sonra hec kəsin malıny gətvirib qacma!

Joldaşlarından soruştum. De gərym tə'til gynlərində sən nə iş ilə məşqul olmaq istəjirsən? Nəji coq səvirsən?

**Aslan** bir az dyşyndı:

— Mən? mən aqronomluq səvirməm— dedi.

**Ylkər** plana jaqınp qolxoz və sovxozlara tənəzzyh səzlərini də ilavə etdi. Sonra uzyny uşaqlara dutub dedi:

— Sabah fudbol ojnajaçaqız! gyn ortadan sonra sizə bir kitab oqujaçaqam. Kitab bir uşaqlıq qajırdıqı jeni ajroplandan danışır, gələn istirahət gyny sizi əmək myzesinə gətyrəçəgəm. Gələn istirahət gyny hejvanxanaja gedərik. Sonra teatra, sirqə, uşaq vaqcasına—jaqınp qolxoz, sovxozlara tənəzzyh təşkil edəriz.

Uşaqlar coq məmnun qaldılar. Birinci stirahət gyny uşaqlara coq xoş kecdi. Səhər fudbol ojnadılar. Gyn ortadan sonra „kaçırdan jeni ajroplan“ kitabınp oqudlar. **Ylkər** kitabı oquduqça balaça **Məmişin** ustalıqlına hamısın təəccüb edirdi. **Tejmur** başdan ajaqa qulaq kəsilmişdi. Araları icini cəkərək:— „Mən ondan da jaxşın ajroplan qajraçaqam“ dejirdi.

**Ylkər** kitabın oqujuv qurtardıqdan sonra **Tejmura** vaqdı. **Tejmur** kəksyny etyryv:

— Ah, o **Məmiş** burada olsa idi bir jerdə ajroplan qajırdıq—dedi.

**Ylkər** ona gylyv çavab verdi:

— Bu qədər joldaş sənə bəs gəlməjirmi? **Tejmur** yrəgi aşıq və zərafətci coşqınlıq ididi. Əlilə joldaşlarınp gəstəriş:

— Bunlar ilə mənimki dutmajyr. Biri kələmdən, soqandan, biri kirpidən, davşandan danışır.

**Ylkər** çavab verdi:

— Bunların hamısbı lazımlıbdır. Hec bir şejə pis demək olmaz! Hynər bir işi jaxşı vaçarıv o jolda hynər gəstərməkdir.

Bu səzdən coçuqların hamısbı razı qaldı. O aqşam nəşələri jerində olduqun-dan dərslərini daha gəzəl hazırladılar və sabah sınpıfda myəllimin verdigi suallara jaxşı çavab verdilər. Onlar anlamışdılar ki, jaxşı sən'ət sahibi olmaq ycyn hər şej-dən əvvəl bilik lazımdır.

Uşaqlar istirahət gynlərini dərt gəzlə bəkləjirdi.

O biri həftə hejvanxanaja getmişdilər.

Dəmir qəfəslərdə sıra ilə qojulmuş hejvanlara və quşlara tamaşa edirdilər. **Tejmur** bir dəmir qəfəsin janından kecirkən ona bir əl uzandı. Dənyub baqarkan gərdy ki, mejmundur. Qəfəsin icində vəjyk-kicik mejmular ojnaşırdı. **Tejmur** **Qanvań** səs-lədi:

—Bura gəl, Bura gəl!

Baq, mejmular neçə ojnaşır! əlilə az qaldı məni dutmuşdu.


**Qanvań** onlara diqqətlə vaqır və hər birinin hansı çinsdən olduğunu dysynyrdı.

**Tejmur** da əlindəki aqaç qəfəsə uzadıv onlarla açıqlandırgırdı.

Vəjyk bir mejmun gəlib qəfəsin bar-maqlıqı içündə e'tinasız dajandı. **Tejmur** ona nə qədər aqac uzatdısa, əsla hərəkət etmədi.

**Qanvań** və **Ylkər** bir necə dəfə ona dedilər:

— „Açıqlandırmə, əlini qapar“. **Tejmur** fikir vermədi. Bir də aqaç uzadırkan mejmun jıldırgıtm kivi şıqıjıv onun qolunu



iki əlilə dutdu və tez 'açzına' saldı. **Tejmur** qorqudan vaqıtyıv aqladı. **Qanvań** əlindəki aqaçla mejmunu vurdu. **Ylkər** də jumruqu ilə ona hycum etdi. Mejmun qorqub **Tejmuru** vıraqdı.

**Tejmurun** əlində mejmunun dişlərinin jeri qalmışdır, əli bərk aqırıydı. 'Joldalar' başına toplanıb soruşturdu:

— Nə oldu **Tejmur**, nə oldu?  
**Qanvaj** gylə-gylə cavab verdi:

— Bir şej olmamış; o mənim mejmunlarımı sataşdır, mejmunlarım da onunla zərafət etdi.

BAQALAR

DOV



Uşaqlar qəfəslərin ənyindən vaqa-vaqa kecirdilər. **Qanvaj** kiçik bir qəfəs qarşısında durdu.

Bir az diqqətlə qəfəs icindəki iri, kiçik Baqalara vaqıb joldalarına dedi:

— Sirqdə bunların

iştirak etdiklərini hec gərməmişəm. Gərynr bunlar o qədər şyursuz və qava hejvandır ki, əjrətmək mymkyn olmağı. **Ylkər** onun cijninə vurub dedi.

— Onlar da sən əjrədərsən, vəjyk bir şej dejil ki.

**Ylkər** məktəbdə pioner təşkilatının başına kecdikdən sonra təşkilat çanlanışdır. İstirahət gynlərindəki səmərəli gəzintilər və ojunlar uşaqlar coq maraqlandırıb və jyz fajız iştirak edirdilər. **Ylkərin** rəh-

bərlili sajəsində **Aslan** kibi uşaqlar coq islah olmuşdu. O coçuqların tərvijəsinə coq əhəmijjət verirdi. Onlar ucyn maraqlı kitablar oqujur, mysahibələr kecirirdi.

**Qanvaj** hejvanlar coq sevirdi. Təbiət qabınəsinə girdi zaman saatlarça gəzlərini şəkillərə dikib qalırdı. Şəhərə tamaşa ucyn hejvanlar gətirildikdə, sirqdə hejvanların tamaşaş gəstərildikdə atasılə vərabər gedib dojunça tamaşa edirdi. Onların ojunlar, jaşayış və xasijjətləri **Qanvaj** coq maraqlandırırdı. Kəpəklərin, pişiklərin, donuzun, filin, hətta su kəpəklərinin gəstərdiji ojunlara hejrət edirdi. Θz-əzynə dyşynyrdy: Bu əqilli hejvanlar haradan tapırlar? Bir gyn atasından soruşdu:

— Ata, hejvanlar bu ojunlar kimdən əjrənir?

Atasъ cavab verdi:

— Oqlum, sən elmi kimdən əjrənirsən?

**Qanvaj** tez cavab verdi:

— Myəllimdən

Atasъ gylymsəjib dedi:

— Onlar da əjrədən bir myəllim var.

**Qanvaj** dedi:

— Onu bilirəm, bu dilsiz hejvanlara **bi**-ojunlar neçə əjrədirler?

Азербайджан Республика  
Учунчү Китабханасы  
Ojuncu Baqalar № 2

МЕДИАПЛАТФОРМЫ  
Баку г. АЗЕРБАЙДЖАН  
Баку г. АЗЕРБАЙДЖАН  
Баку г. АЗЕРБАЙДЖАН  
Г. Баку И.в.№ 2913  
2913  
17

F. Kəşəli adlı  
Azərbaycan Dövlət Uşaq  
KİTABXANASI  
INV. № 58845

Atasъ çavab verdi:  
Oqlum, sırqdә әlindә сибиq віr adam  
vardь. Onu gerdynmy?

—Gerdym.

—Baq, o myəllimdir; həm də soq вө-  
jyk myəllimdir. Jaxşъ oqumuş, illərcə təç-  
ryvə gərmyş alim bir adamdır. Hejvanla-  
rъn jaşajśńь, xasijjatini beş barmaqъ kibи  
bilir. Hejvanlarъ əjrətmək ona hec cətin  
dejil; cynky hər hejvanъn xasijjatini bilir.

**Qanvaj** jenə dyşyndy. Birdən-birə başъ-  
ny qaldыгъв sevinə-sevinə dedi:

—Ata, вөjyjəndə məni hejvanat myəl-  
limi olmaqa qojarsanъ?


Atasъ onun başъńь quçaqlajъv dedi:

—Kaş o gyn olsun oqlum! Mən soq  
şad olaram. Ançaq hejvanat myəllimi olmaq  
istəjən adam hər şejdən əvvəl hejvanlarъ  
sevməlidir. Baq, bundan sonra, evimizdəki  
„Mərmər“ pişigi, qomşumuzdakъ „Qaplan“  
kəpəgi vurma!

**Qanvaj** qyzardъ; cynky ojnadъqъ za-  
man onlarъ ara-bir vururdu. Birdən-birə  
atasъńь әlini dutub dedi:

—Ata, bundan sonra hec vurmajaçaqam.  
Onlarla jaxşъ-jaxşъ ojnajaçaqam. **Qanvaj**  
o gyndən hejvanlarъ daha soq sevməgə  
başladъ. Hejvanat myəllimi olmaq fikri

onun başъnda jerləşmişdi. O sırqdә gər-  
myşdy ki, myəllim kəməncədə vіr soq hava  
calыг və hejvanlarъ ojnadыr. **Qanvaj** kicik  
bir kəməncə aldъ və o gyndən qonser-  
vatorjada oqumaqa başladъ.



## Tyrkan

kəndində vəjyk bir qolxoz vardı. Bu qolxozda: qavun, qarpuz xıjar, badımcan və pamidor əkilirdi.

Kecən ildən qolxozun xırgında iki vaşa jaşayırdı. Bunlar taqların, japraqların arasında gəzəl əmyr kecirmişdi. Qar, boranlıq, onlarla qarşılıdış zaman hər ikisi juvaja cəkilib yəcən qış orada jatmışdı.

Bahar gəlmışdi. Gynəşin isti şəfəqləri hər şejə qan və çan verirdi. Bu uzun jüdən canaqlıq baqlaların ojanmaq zamanı jetişmişdi.

Bir gyn hər ikisi juqulu gəzlərini açdı.

Onlar coqdan aç idi, dəşarlıda, gynəşin siçaq şəfəqləri və atlas kibi jumuşaqlıtif otlar onlarla saçılgırdı. Javaş-javaş sırnyub dəşarlı cəqdalar.

Qolxozcular qızqın calşırdı. Kimisi bostanın toprağınp cevirir, kimisi toxum səpir, kimisi bostan ləklərə ajrırdı.

Planı jerinə jetirmək yəcən hamı zərvəci olaraq calşıf, iş zamanı onlarınp jyzyn-



dən nəşə, sevinç jaçırırdı, gynəş də isti şəfəqlərini qolxozcuların ystynə sərmışdı; ləklərin dərt janında jaşlı, jumuşaqtalar gəjərmışdı. Baqlaların hər ikisi aç qurt kibit soqlub jeməjə başladı.

Baqlaların istədikləri gynlər gəlmışdı. Hava gyndən-gynə qızırırdı. Otlar, japraqlar vəjymış, xırgı və bostan jaşıllanmışdı.

Dişi vaşa qumların icində jumurtlamışdı. Gynəş qızdırqça jumurtaların icində

kicik baqalar çanlanýrdy; bir gyn jumurtalar qýryltýş, balalar sýqmýşdy.

Dişi baqa balalaryń japyńna alıb xýrgyn  
icindé dolaşyrdy.



O imdi ana idi. Onlara japraqlardan, otlardan jedirir, өzlérini dyşmanlardan qorumaq өjrədirdi. Gynəş əjilmişdi. Isti qum qorlu kylə dənmyşdy. Qolxozcular uzaqda bir cinar altýnda dinçəlirdi. Səs-səmir kəsilmişdi. Jalnýz baqalar sulanmýş taqlarýn ətrafında dolaşyrdy. Gəg yzyndə qızyl quş da tənbəl-tənbəl ucurdu. Av bulmuş kibí qanatlarýn ácısý durdu və gəzlérini bir myddət jerə dikdi. Quş javaş-javaş aşaqý enməgə başladý. O bir az sonra qanatlarýn ácısý durdu. Birdən-birə şoqyýv ana baqaný çajnaqýna alıb havaja qalqdy.

Qalqdy qalqdy, sonra saq tərəfə getdi. Uça qaja başýnda tikmiş olduqu juvasyna

jaqylaşdý. Baqań virdən-birə qajanýn ystynə atdy, əzy də arqasýnça jerə endi. Baqa parcalanýv qýpypdan sýqdý. Qızyl quş onu çajnaqýna alıb, juvasynın aqzýna qondu. Onu gəryncə balalar “çuq-çuq” səsləndi və tyksyz bojunlarýn ona tərəf uzadıb durdular. Qızyl quş baqaný parcalajýv onlara jedirdi.





## Qaj

tə'tili Başlanğışdır. Ulkər pioner təşkilatı ilə vərəvər Tyrkan kəndinə gəndərilmişdi, kənddəki pioner təşkilatı coq zəjif işlədiyi üçün **Ulkər** yardım məqsədilə təşkilat işlərinə qarşıdır, təşkilatın rəhbər işçilərini jeni iş metodları ilə tanış etdi. Təşkilatda olan noqsanlarlaş aradan qaldırıldı və **Aslan** qolxoza təhkim etdi ki, qolxozcular arasında mədəni məarif işləri aparsın. Pionerlər hər gyn dəniz sahilində qum və gynəş banjosu edir, dənizdə cimir, fudbol oynayırlar, idman yarış və ara-bir qolxozlara, sovxozlara və jaçın kəndlərə gəzinti dyzəldirdilər.

**Aslanın** işi coq jaxşır idi. O istəginə catmışdır. Qolxozda həvəslə işləjirdi. Məhsulatın çinslərini, onlarla beşərmək jolları, topraq gyvələməji əjrənirdi. Joldaş **Qanvaj** tez-tez onu gərməjə gəlirdi. Bir gyn **Qanvaj** jenə **Aslanın** janına gəlmüşdi.

**Aslan Qanvaj** ilə vərəvər bostanı başdan ajaqa gəzdilər. O **Qanvaja** pamidor və vadəmçan gəstərir və onların həqqində izahat verirdi. **Qanvaj** əz-əzynə dyşynyrdy: oğru dejə, təhqir etdiyimiz **Aslan** Baq, nə qədər dəgişmiş. O artıq iş və zəhmət adamı olmuşdur. Bu dyşyncə ilə qarpuz, qavun taqlarının janından kecirdi. Birdən-birə taqların arasında iki baqa balasını gərdi. Şadlıqından bilmədi nə eləsin. Onları getirmək üçün ləklərin icinə girdi.

Baqlaşçıqlar uzaqdan onu gəryncə qacmağa başladılar. Onlar imdi anasız və kəməksiz idi. Hər şej onları hyrkydyrdı. O gyn qızı quşdan coq qorqmuşdular. Onun güçlü qanatlarının jeli hər birini bir tərəfə atmışdır. Hec biri bir myddət əzynə gələ bilməmişdi. Gəzlərini acıqlarlaş zaman analarının gərməmişdilər. O gyndən taqların arasında qorqa-qorqa jaşayırdılar.



**Qanbaj** onlara jaqylaşdı, hər ikisi qorqudan Başlarınp qınlarına cəkib durdu. Qanbaj hər əlinə birini alıb ləkdən səqdi, sevinçək: „**Aslan**, vaq gər nə tapdym“ dedi.

**Aslan** vaqıb gylə-gylə dedi: sənin istədijin şejlər. Həm də nə qədər kicikdir, bir alma bojda...

**Qanbaj:** saq ol **Aslan!** Gəryşəriz!—dejə qaca-qaca getdi. Bəyik vaqıp iri qapısından girinçə vaqırdı: „gər bir nə gətirmişəm!“ Uşaqlar başına toplandı.

— Nədir? — nədir? ver bura! ver bura!..

— **Qanbaj**, bunlarla haradan tapdın?

**Qanbaj** tez çavab verdi: ləklərin icindən.

Səsə **Ylkər** də gəldi. Baqlalarla gəryncə:



— Oj! nə balaçadır. Xyrda alma bojda hec belə kicik wałqa gərməmişdim—dedi.

**Qanbaj** sevinə-sevinə dedi:

— Ylkər, bunlarla saqlajaçağam.

Baqlasızlar başlarınp qına cəkib hərəkətsiz durmuşdular. Sevinçək uşaqlar o kicik qonaqların ətrafınp alıb hələ də onlarla jalıbz vıraqmaq istəməjirdi.

**Qanbaj** qasıb aqzı cubuqlarla hərylmış taxta bir qutu gətirdi. Bu qutunu o coqdan hazırlamışdı, hər iki wałqanı qutuya qojuv aqzınp baqladı.



## **Qanbaj**

**Qanbaj** o gyn sevinçek olmuşdu. Saatda bir kerrə gedib onlarb joluqurdı. Onlarla anlaşmaq, dostlaşmaq istejirdi. Baqlar onu gerynçə qorqub cəkilirdi.

**Qanbaj** coq dyşynyrdı. O baqların pərəstişkənlik istejirdi: nə əjrətsin? neçə əjrətsin? Haradan başlasın?...

Bunlarb ajdənlaşdırıcı bilməjirdi. Qutunun janında oturub saatlarça dyşynyrdı. Bu fikir onu jormuşdu. Hətta geçələr jataq-a girdiji zaman çyr-və-çyr plan qururdu. O eşitmışdi ki, hejvanlarb əjrətməkdən əvvəl aç saqlajıllar. Odur ki, sabaha qədər o gyn onlara jemək verməmişdi.

Səhər acıldı. **Qanbaj** juqudan ojanıncı baqların janına qadıb. Açı və dustaq baqlar qutunun içindən səqmaq ucun jol arayırdı. **Qanbaj** gerynçə hər ikisi başınp gizləjib hərəkətsiz durdu. **Qanbaj** əlindəki otlarb onlara doğru uzatdı. Onlar qorqub

cəkildilər. **Qanbaj** coq calışdı. Onlar inad edib ot jemək istəmədi. **Qanbaj** dyşyndı: zərər joqdur; aç qalıb axırda jejərlər—dedi.

O gyn **Qanbaj** coq məşqul idi. Kənd qlubunda pionerlər tərəfindən mysamirə veriləcəkdi. Bir tərəfdən qlubi vəzəjirdilər, bir tərəfdən də rolların pərəstişkarları hazırlajırdılar.

Joldaşlarılıq vəravər aqşama qədər işləmişdi. **Qanbaj** evə dəndygy zaman gynəş qərəvə doğru əjilmiş, hava sərinlənmişdi.

Baqların fikri ilə jolu bilməjirdi neçə getsin. Joldaşlarb ona sataşırdı:

- Sən gedinçə baqlar açından ələçək.
- Bilmirəm bu murdar baqlardan nə istejir?
- Onlarb mən əlimə gətyirməgə iğrənirəm.
- Danışmaçınp, vi da baqların əjrədib sirqdə ojnadaçaq.

**Qanbaj** bunların vəzisindən çavab verir, vəzisindən verməjirdi. Evə jetişər-jetışməz baqların joqladıb. Açı baqlar qutunun aqylıq yolu jalayıb və səqmaq ucun jol arayırdı.



**Qanvań** gerynçə hər ikisi başınp gizlədi. **Qanvań** qutunun qarşınp acdь. Gəlirkən jolda topladıq və ola japraqlarınp onlara doğru uzatdı. Açıq qoqalar ot qoqusu dujunça başlarınp səqardı. Qorqa-qorqa japraq jeməjə başladılar. **Qanvań** sevinçindən dərisinə sıqmaçırdı. Birinci imtəhanı gəzəl vermişdi. Baqalar onun əlin-dən ot alıb jeməjə başlamışdı. Bu az şej deyil. Deməli, bundan sonra qaçaqçılarınp istədigi kibit vəjytəçək, istədigi dərsi verə biləcəkdi. Kəksy şışmiş, umydı artmış, gəzləri əşəqlənmişdi. Baqaların dojurduqdan sonra qaçaqa jemək odasına gəldi. Joldaşlar masa başında oturub şam edirdi. Ən başda **Ylkər** oturmuşdu. Titrək və sevinçək bir səslə:

— **Ylkər**, baqalarıma əliində ot jeməji əjrətdim.—dedi.

**Ylkər** bu səzyn əhəmijjətini jaxşır dyşnə bilmədi. Jalnız başınp təprədib gyldy və onu, əzyndən razı salmaq ucun:

— Mərhəva **Qanvań!**—dedi. O **Ylkər** dən bir coq şejlər sormaq və əjrənmək istəjirdi. Joldaşlarınp janında soruşmadı. Jerində oturub şam jedi. Geçə qılıvda idilər. Mysamirələri olduqça parlaq kecmiş və qolxoz, sovxoz işçilərini məmnun buraqmışdı. Uşaqlarınp və **Ylkərin** yzy, gəzy gy-

lyrdı. Geçər geç qajıtdılar. **Qanvań** hər kəsdən əvvəl jataqına gedib jatmış və səhər hər kəsdən əvvəl ojanmışdı. Baqaların japraq və ot topladı. Onların dojunça jedirdi. Baqalar otu əlindən alıb jedikçə sevinirdi. **Qanvań** bunları əjrətmək ucun plan hazırlamaq istəjirdi.

Bu xüsüsda oturub dyşynyrdı. O qədər dərin dyşynyrdı ki, **Ylkərin** gəlib onun başı üzündə durduqunu gərməmişdi. **Ylkər** coq durdu. **Qanvań** fikir dənizinə dalmışdı. **Ylkər** gylə-gylə:

— **Qanvań**, nə dyşynırsən?—dejə sordu. **Qanvań** başınp qaldıqıb **Ylkəri** gerynçə jerindən sıqradı. **Ylkər** jənə sordu:

— Baqalara ot verdinmi?—**Qanvań** qyrurlu bir tevr ilə:

— Verdim, hamınp əlimdə jedirtdim—dedi.

— Elə lazımdır. Hec bir zaman qarşılara na ot qojma! Əlindən jeməji əjrənsinlər, həm də javaş-javaş bunları səsə gurultuja alışdır. Onda tez əjrənərlər.

**Qanvań** umydla parlajan gəzlərini ona dikib dedi:

— **Ylkər**, bunları mən neçə əjrədim? Haradan başlajım? Bu iş məni coq dyşndırıyr.

**Ylkər** gylyub dedi:

— Sən onlara nə əjrətmək istəjirsən?

**Qanvaj** tez çavab verdi:

— Ojnamaq!

— Ojnamaq? Coq jaxş... ot jeməji neçə əjrətdin? Ojunu da elə əjrədərsən! Təçryvə sənə gəstərəcək. **Hər işdə mətanətli, dajańqıь olmaq lazımdыг.** Nərimanov kytuvxanasından sənə Baqalar həq-qində yc, dərt kitab gətirdəçəjəm. Oqu, onların xasijjətini jaxş əjrən. Bu xysusda kitablar sənə coq kəmək edər.

**Qanvaj** Baqaların tərbiyə etməkdə də-vam edirdi. O Baqaların ançaq myəjjən saatlarda jedirirdi, jedirmək istədiji zaman onlar ejvana buraqırdı. Tamaşa ycyn top-lanmış coçuqların şən gurultusu içində jedirirdi. Qutudan cıqmaq aç Baqalar ycyn vajram idi. **Qanvaj** bir dəstə Baqa ja-pra-qıny havadan asyrdı. Bu ja-praqların elə asyrdı ki, Baqalar ajaq ystə durmadan və ja başların juqarın qaldırmadan otu jejə bilməzdi. Sonra kəməncəsini gətyryv calırdı. Kəməncə səsi aç Baqalara bir myzdə idi, cynky jemək vaqtı gəldijini bilirdilər. Baş-ların uzadıb o tərəf bu tərəfə qasıv je-mək arajırdılar. **Sara** onun kəməkcisi idi. Juqarlıdan asylmış otu ara bir onların ki-

cik qara dodaqlarına doqundururdu. Baqal-iar jeməjə hazırlanırcan otu javaş - javaş juqarın cəkirdi. Bu tevrlə Baqalara ajaq ystə jemək əjrətmək istəjirdi. Inadçı Baqalar isə bunu istəməjirdi. **Qanvaj** coq calışdı, mymkyn olmadı. O təçryvbəsində davam etdi. **Ylkər** ona: **Hər işdə mətanətli və dajańqıь ol!** — demişdi. Bu səzy Qanvaj unut-mamışdı. O coq calışdı. Axırda Baqalara ajaq ystə ot jeməji də əjrətdi.

Hər gyn jemək vaqtı onlar ejvana buraqı, əzy kəməncə calı, **Sara** da ipə Baqlanmış ot dəstəsini onların başı üzə-rində duturdu. Baqalar ajaq ystə qalqıv otu jejərdilər.

Iki ajda **Qanvaj** ançaq vunu əjrədə bilmışdi. Onun fikri başqa idi. O əzynə bir myəllim kibitə qurmaqla başlamış. O istəjirdi ki, kəməncəsini əlinə alıb caldıqz zaman Baqaların sirqdəki hejvanlar kibitə durub ojanasın.

**Qanvaj** bir gyn jenə coq məşqul idi. Şəhərdən pioner dəstəsi gəlmışdi. Dəstə rəhbəri jaj işləri haqqında mə'rüzə etdi. Mə'rüzəni dinlədikdən sonra hamısın birlikdə kəndi dolaşmış, oradan dəniz sahilinə getmişdilər. Jeməkdən sonra **LENİN** guşəsində sijsasi kitabclar oqunub təhlil edilmişdi. **Qanvaj** aqşama jaqın evə dənmyşdy. O

gyn baqalar aç qalmyşdь. **Qanvaj** evə gəlinçə tez baqalarń joqladь. Ač baqasъqlar onu gəryncə qutunun aqъzъqъndan başlaryńcъva ojnatmaqa başladыlar. **Qanvaj** anladь ki, onlar bu hərəkətləri ilə: „*Qapъnъ ac, viza jemək ver!*“ demək istəjir. Qutunu gətyryv ejvana gətirdi. **Sara** hələ gəlib cıqtatımyşdь. Qutunu acdь, baqalarń dъşarń buraqdь. Kəməncəsini gətyryv calmaqa başladь. Jemək myzdəsi verən kəməncəsinin səsindən hər ikisi ajaq ystə qalqdь və havadan asyltış otu aramaqa başladь. **Qanvaj** bunu gəryncə sevinçək jerindən sıxradь. Kəməncə əlində otaqa qacdь: „*Ulkər, Ulkər, bura gəlin, sizə tamşa gəstərəçəjəm*“ dedi. Ulkər və uşaqlar onun arqasъnça gəldilər, ejvana jetişinçə **Qanvaj** jenə kəməncə caldь. Baqalar kəməncənin səsini eşidinçə hər ikisi ajaq ystə qalqdь və jan-jana ortalıqda dolaşmaqa başladь. Uşaqlar gylyr, **Ulkər** gylyr, **Qanvaj**, sevinçindən nə edəçəjini bilməjirdi. **Qanvaj** ajaqa qalqdь, ipə baqlı ot dəstəsini **Sylejmana** verdi. „*Al, bu otu havada dut, onlar jedikçə otun jerini dəgişdir!*“ dedi. İmdi **Qanvaj** kəməncəsini calyr. **Sylejman** əlindəki ot dəstəsini javaş - javaş havada dolandırıb; baqalar da onun arqasъnça syrynuv jejirdilər.

Jaj tə'tili bitmiş, **Qanvaj** pioner təşkilatı ilə vətəvər şəhərə qayıtmışdь. Tə'til ona coq şej vermişdi. Vyçudu qyvvətlənmiş, fikri inkişaf etmiş, təçryvbəsi və sijasi biligi artımyşdь. O hər gyn məktəbinə, musiqi dərslərinə dəvam edir və pioner təşkilatında calşırdь.

Baqalarńcъ da unutmajırdь. Evə gəlirdi, jeməjini rahat-rahat jejiv qurtardıqdan sonra baqalarńcъ dyşynməjə başlardь. Hər gyn qutunu arxtmaja gətirir; qutunun aqъzъńcъ asъv baqalarńcъ dъşarń buraqırdь. Əzy kəməncə calyr, qardaş **Surxaj** da kəməncənin havasına ujduraraq, otu əlində dolandırırdь, baçalarń, qomşu uşaqlarń hər gyn o kicik qonsertdə iştirak edirdi. **Qanvaj** təçryvbəsini artırmışdь. Baqalara yc, dərt ojun əjrətmışdi. Bir necə dəfə kicik qonsert tərtib edib baqalarń ojnatımyş və təçryvbədən cıqarmışdь. Baqasъqlar **Qanvajı** gəzyндə vəjymış və qıjmətlənmişdi, onlar bu gyn adı vəhşi baqalar dejil; hər biri tərvijə gərmyş, məktəb gərmyş Bir hejvanırdь, onlarń cəmijjət icərisinə cıqarmaq, vəjyk mysamırələrdə, qonsertlərdə ojnatmaq olar. Baqla kibi hejvanlara yc, dərt ojun əjrətmək az şej dejil. Bundan sonra onun baqalarńcъ, əzyny hər kəs təpjaçaq, hər kəs biləcək, onun hynərinə hejrət edə-

çekdi. Adъ qəzətələrdə jazylaçaq, dillərdə səjlənəcək.

**Qanvaj** o il ibtidai məktəbi bitirirdi. Onların şərəfinə mysamirə tərtib edilmişdi. Mysamirədə baqalar da iştirak edəcəkdi. Məktəblilər aqyn-aqyn gəlir və qaridorlarda dolaşırdbalar. Bəyik bir dəstə salon qarşısından asylmış e'lanı oqujur və hejrətlə bir-birindən soruşurdu:


- Bu ojuncu baqalar haradadur?
- Baqıda hec ojnarmış?
- Hələ bu Qanvaj kimdir?
- Baqalar onunmudur?

Bir-birinə bir coq belə suallar verirdi.  
— Qar्प aqzında get-gedə qələbəlik artırdı. Hər kəs səbirsizliklə mysamirənin başlanmasıńına gəzləjirdi.

Birinci zəng vuruldu. Tamaşacılar salona doldu. Bytyn gəzlər səhnəjə dikilib qalmışdı. Pərdənin təz acımasızlığını tələvələr ajaqlarına jerə vurur, əl calaraq səskiyi qoparırdı.

Pərdə acıldı. Birinci pərdədə tələvələr şərqi oqudu, bir coq jeni havalar calındı, şeirlər oqundi, idman nymunələri göstərildi. İkinçi pərdə başlandıq zaman həmynın gəzy səhnədə qalmışdı. Əl calaraq „Baqalar gəlsin, baqalar!“ dejə vaqfırdılar. Pərdə calıq ilə başlandı. Çyr-və-çyr

ojunlar ojnandı. Sonra **Qanvaj** əlində kəməncə səhnəjə cıqdı. Syrəkli alqışlarla qarşılandı, sandaljaja oturub kəməncəsini calmaqə başlarkən, baqalar bir-birilə járışa girmiş kibi qoşa-qoşa səhnəjə girdi. Ajaq ystyndə qarşy-qarşyja ojnamaqə başladılar. Salonu səs byrydy. Həm yglyr, həm əl calır, baqalar ojnamaqdə dəvam edirdi.



**Qanvaj** havanı dəgişdi. Baqalar da tez ojunu dəgişdilər, tamaşacılar hejrətdən şasışmışdı. Bir az sonra kəməncə susdu; ojun bitdi, **Qanvaj** baqalarına da gətyryv, səhnədən cıqdı. Syrəkli alqışlar dəvam edir, tamaşacılar əl calır, ajaq calı-

dylar, **Qanvaj**, baqalarъ jenidәn sәhnәjә caqyrьrdь. Salonu sәs-kyj byrumyşdy. Hany Qanvajъn ojuncu baqalarъпь віr dә gөrmәk istejirdi. Bu dәfә **Qanvaj** ilә mәktәb mydiri dә sәhnәjә gәldi. Tamaşasъlarъ zor-gүc sakit etdi. Sonra sөzә başladъ: „joldaşlar, tamaşasъndan dojmadyoъпьз ви ojuncu baqalar son sъnъf tәlәbәlәrimizdәn **Qanvaj** Dursunzadәnindir. Bu iste'dadъ kicik myәllim hejvanlarъ sәvәn, onlarъп jaşajъşъпь өjrәnmәk istejәn sәbirli, dajanъqъль vә calışqan bir coçuqdur. Onu sizә coq tәriflәmәjәcәjәm. Hәr myәllimin hynәrinи onun tәlәbәlәrindәn bilmek olur. Ojuncu baqalar **Qanvajъn** neçә myәllim olduqunu sizә bildirdi. O vi işin ardyнça gedib hejvanat myәllimi olmaq istejir. Onun bu fikrini jyrәkdәn alqыslajaraq ви jolda ona kөmәk etmәji vә'd edirik. Bir gyn eşidәçәksiniz ki, şәhәrimizә wөjyk bir sirq gәlmış. Bir-Birinizdәn soruşaçaqsъпьз: ви sirqin myәllimi kimdir? qәzetelәrdә e'lan oqumus joldaşlarъпьз sizә dejәcәk: „**Qanvajdur, ojuncu baqalarъn myәllimi**“. Sirqә dolaçaqsъпьз. **Qanvajъn** әsil hynәrinи siz o zaman gөrәçәksiniz. Mykafat olaraq tәbiәt qabınәsi ви yc kitabъ ona baqыslajыr, sizin hәr birinizi dә **Qanvaj** kibi wөjyk bir hynәr vә sәnәt sahibi gөrmәk is-

tәjirәm—dejә kitablatъ **Qanvaja** verdi, salon onu alqыslarkan baş әjib mydir ilә vәravәr sәhnәdәn съqдь. Tamaşasъlar әl cәkmәjir, **Qanvaj** vә baqalarъ jenidәn sәhnәjә caqyrьrdь, salonu gurultu basmьşdь. **Qanvaj** baqalarъ ilә jenidәn sәhnәjә gәldi. Baqalarъ sәhnәjә vuraqъv kәmәncәsini caldъ. Baqalar әvvәlkindәn daha wөjyk bir hәvәslә ojnamaqa başladъ. Coçuqlar әl calыr, ajaq calыr sevinçindәn sъcrajъv vaqыtъrdь.

Kәmәncә susdu, baqalar durdu. **Qanvaj** gurultu vә alqыslar icindә tamaşasъlara baş әjirdi. Birdәn-birә orkestro başladъ. Uşaqiardan birisi vaqыrdь:

### —Baqalarъn havasъпь cal!...

Orkestro baqalarъn bildigi havalardan birisini caldъ. Baqalar әvvәlcә yrkyv bir iki sanijә durub dinlәdi. Sonra birdәn-birә ajaq ystә qalqъv o havanъ şirin-şirin ojnamaqa başladыlar. Salon jenidәn çanlandъ, tamaşasъlarda gylmәkdәn çan qalmadъ. Mәktәb joldaşlarъndan bә'zisi vaqыtъrdь.


Jaşasъn ojuncu baqalar!

Jaşasъn **Qanvaj!**

**Aslan** jerindәn qalqaraq vaqыrdь:

Jaşasъn pioner tәşkilatъ!

Jaşasъn rәhbәrimiz **Ulker!**..



90 գըր.

118-322  
5-19  
894.362-93

Ш-16

ЗОИЧ

Redaqtoru: M. Sejidzadə  
Texredaqtoru: M. Zejnalzadə

Istehsalata verilmiş 25/XII-35  
Çapa imzalanmış 25/III-36

Cap listi 2 $\frac{1}{2}$ . Kaçqız formata 62X94 1/ $\frac{1}{16}$   
Bir cap listində getmiş hryufat 20.160  
Baş Mətbuat Mədirliyi Myyəkkilliği № 8968  
Azərnəşr № 792/239  
Tiraz 8000. Sifariş № 1032

Azərnəşr mətbəəsində basıldı. 26-lar adına „Kitab Sarayı“.  
Bakı, Əli Bajramov küçəsi.

А. ШАИК

## ТАНЦУЮЩИЕ ЧЕРЕПАХИ

АЗЕРНЕШР  
БАКУ — 1936